

# Bəhreynin nüfuzlu qəzeti Azərbaycanın sülhsevər siyasetindən yazıb

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan "The Daily Tribune - News of Bahrain" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanında sefiri Şahin Abdullayevin müəllifi olduğu "Qarabağda erməni təxribatları qarşısında münasibətlərin normallaşmasının kövrək prosesi" sərlövhəli məqalə dərc olunub.

AZERTAC xəbər verir ki, məqalədə 44 günlük müharibədə qalib gələn Azərbaycanın Ermənistana beynəlxalq hüququn prinsipləri, o cümlədən ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipləri əsasında sülh təklif etdiyi qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, Azərbaycan regionda davamlı sülh və sabitliyin bərqərar olmasının tərəfdaridir və Ermənistana münasibətlərin normallaşması prosesinə hazırlıdır. Müharibədən sonra danışçılar prosesində nikbinliyə baxmayaraq, Ermənistən təsiri ilə bu mərhələnin dalana dırənmə ehtimalından bəhs edən səfir vurğulayıb ki, hazırda Ermənistən-Azərbaycan sülh danışçıları davam edir. Sülh müqaviləsi üzrə razılışma yolunda maneələrdən biri də İrəvanın Azərbaycanın ərazi bütövlüğünü açıq və yazılı şəkildə tanımaq istəməməsidir (baxmayaraq ki, Ermənistənən baş naziri Nikol Paşinyan bu barədə bir neçə dəfə şifahı bəyanatlar verib).

Müəllif yazıda sülh prosesinə mane olan digər səbəblerin aradan qaldırılması-nın zəruriliyini də qeyd edib. Buraya Ermənistanın konstitusiya döyişiklikləri etməsi, etnik-erməni separatçı quruma bir-tərəfli maliyyə dəstəyini dayandırması, erməni əsgərlərinin İkinci Qarabağ müha-ribəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri ilə müəyyən edilmiş Rusiya sülhməramlı kontingentinin yerləşmə zonasına daxil olan ərazidən çıxarılması da daxildir. Ya-zında Ermənistanın beynəlxalq ictimaiyyətə regiondakı mövcud vəziyyətlə bağlı təhrif olunmuş məlumatlar təqdim etdiyi, bununla da İrəvanın münasibətlərin nor-mallaması prosesini mümkün qədər uza-

daraq Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmış siyasi programını həyataya keçirmək üçün vaxt qazanmaq və bu məqsədlə yeni böhranlı vəziyyət yaratmaq istədiyi qeyd edilib.

Səfir Ermənistan tərəfindən təbliğ edilin "blokadanın" və ya "humanitar böhranın" mövcudluğu ilə bağlı bütünlüksiz iddiaları qəti şəkildə rədd edib. Məqalədə Ermənistənin istifadə etdiyi "blokada" və "humanitar böhran" ifadələrinin İrəvanın Azərbaycana qarşı apardığı geniş təbliğat və nüfuzdan salma kampanyasının təzahürü olduğu diqqətə çatdırılıb. Müəllif 2023-cü il aprelin 23-də Azərbaycanın öz suverenliyini və təhlükəsizliyini qorumaq hüququndan istifadə edərək Ermənistənla Azərbaycan arasında dövlət sərhədində - Laçın yolunun başlangıcında sərhəd-keçid məntəqəsi yaratdığı, bu addımın beynəlxalq hüquq normalarına və ölkəmizin suveren hüququndan irəli gələn mövcud beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirildiyi vurğulanıb. Yazıda erməni tərəfinin yuxarıda adı çəkilən sərhəd-keçid məntəqəsinin "qanunsuzluğu" və ya onun trans-sərhəd keçidinin qarşısını alması ilə bağlı iddiaları tekzib edilib və Beynəlxalq Ədələt Məhkəməsinin (BƏM) 6 iyul 2023-cü il tarixli qərarı diqqətə çatdırılıb.

Məqalədə Azərbaycan tərəfinin Ermənistanın iddiyalarının öksinə olaraq, Laçın sərhəd-keçid məntəqəsindən vətəndaşlar, malların və neqliyyat vasitəlerinin qanunu, tənzimlənən və səffaf kecidiనini təskil

etdiyi və həmin məntəqədən istifadə edən mülki əhalinin sayının xeyli artığı bildirilib. Müəllif Azərbaycan tərəfinin dəfələrlə Ermənistani sərhəd və gömrük institutları vasitəsilə insanların, malların və xidmətlərin şəffaf və təhlükəsiz transsərhəd keçidini təşviq edən əməkdaşlığı çağırduğunu və bu müraciətlərin cavabsız qalmاسının təəssüf doğurduğunu qeyd edib. Eyni zamanda Azərbaycan Respublikasının humanitar və digər yüklərin Qarabağ bölgəsinə daşınması üçün Ağdam üzərindən Xankəndiyə gedən şimal marşrutu kimi alternativ və daha qısa marsrutlara üstünlük verdiyi bildirilib.

Bu kontekstde Avropa Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüssel-də keçirilən görüşün yekunlarına dair bəyanatında Ağdam-Xankəndi yolunun Qarabağ sakinlərinin həyatı tələbatlarının adekvat şəkildə ödənilməsini təmin etmək üçün vacib bir marşrut olduğunu vurguladığı diqqətə çatdırılıb.

Müəllif Ermənistan tərəfinin Ağdam-Xankəndi, Füzuli-Şuşa-Xankəndi yollarına siyasi motivlərlə qarşı çıxdığını, Azərbaycan ərazisində yaratdığı qeyri-qanuni tabeçilik rejimi vasitəsilə malların və xidmətlərin çatdırılmasının qarşısını almaq üçün qondarma ictimai etiraz aksiyaları təşkil etdiyini vurgulayıb. Diqqətə çatdırılıb ki, bu düşmən davranışın etnik nifratın artmasına şərait yaradır. Ermənistan qeyri-konstruktiv davranışını ilə Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası söylərini sarsıtmaga çalışır. Bununla yanaşı, İrəvan Qarabağ bölgəsinin sade erməni sakinlərindən öz çirkin məqsədləri - Azərbaycana qarşı etnik və milli zəminda nifrat və ayrı-seçkililik siyasetinin aləti kimi istifadə edir.

Yazıda Azərbaycan Respublikasının öz Konstitusiyasında, həmçinin tərəfdar çıxdığı beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqlara zəmanət verdiyi, öz sərhədləri daxilində yaşayan etnik ermənilərin rifahı üçün də təminat verməyə hazır olduğu qeyd edilib.